



# Neft sənayemizin Xoşbəxt dövrü

"Adınız Xoşbəxtdir, özünüz də xoşbəxtsinizmi?" - deyə həmkarımızdan biri 80 illik yubileyi qeyd edilən vaxtlarda ondan xəbər almışdır.

"Xoşbəxt olmasam, 80 il yaşamazdım ki!" - cavabını vermişdi.

Bundan sonra Xoşbəxt müəllimin ömür payına daha 13 il yaşamaq düşdü. Yaşadığı illerin insanın sərvəti olduğu barədə məşhur bir mahni var. O, həmin mahnını çox sevərdi. Belə o səbəbdən ki, yaşadığı illeri həyatın xoşbəxtliyi sanırdı. Lakin səhbət təkəcə taleyin ona bəxş etdiyi 80 ilin uzunluğundan deyil, bu ömrün illerinin dəyərindən, mənə yükündən gedir. Bu illər ərzində Xoşbəxt Yusifzadənin vətonu Azərbaycanın iqtisadi qüdrətinin artması üçün gördüyü misilsiz işlərdən, neft-qaz sənayemizin yaxşı mənada dünyaya səs salmasında özünməxsus dəst-xəttinin olmasına gedir.

Xoşbəxt Yusifzadə akademik, geologiya-minerologiya elmləri doktoru kimi elmi rütbələrə çatmış, neft sektorunda bir çox rəhbər vəzifelərde çalışmış, ömrünün son illerində SOCAR-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti olmuşdu. Aldığı mükafatlarnın, layiq görüldüyü orden və medalların, qazandığı titulların isə sayı-hesabı yox.

Xoşbəxtliyi heç bu şan-şöhrətdə də deyildi. Bu ad və titillərin arxasında dayanan, zəhmətə, zəka ilə, bir çox hallarda hətta mübarizə ilə nail olduğu noticələrin götərdiyi bəhrədə idi. Neft sənayemiz, Azərbaycanımız, xalqımız üçün...

Ümummilli Lider Heydər Əliyev gərkəmli neftçi-geoloğun xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Xoşbəxt Yusifzadə xoşbəxt təali insandır. Xoşbəxtlik banklara, xəzinələrə yerləşmir. Xoşbəxtlik - insanlığın təsdiqidir. Xoşbəxtlik həyatda mövqeyi olmaq, pozulmaz iz salmaqdır, xoşbəxtlik - səhər işə, axşam isə ailəyə tələsmek deməkdir. Nəhayət, xoşbəxtlik həm evdə, həm de bayırda sayılماq, sevilənədir. Xoşbəxt Yusifzadə belə xoşbəxt insanlardandır. Xoşbəxt Yusifzadə adı neftçiliyin bir növ sinonimini çevrilmişdir. İştir dəniz olsun, istərsə quru, Xoşbəxt Yusifzadə zirvəsi hər yerdə görünməkdir".

Maraqlı, mənalı, zəngin bir ömür yaşadı neftimizin canlı əfsanəsi olan Xoşbəxt Yusifzadə.

...Atası Stalinin repressiyalarının güñahsız qurbanı olan, zəhmətkeş bir ananın qazandığı halal çörəklə böyüyən Xoşbəxt uşaqlıqdan həyatın çətinliklərinə sinə gərə-gərə irəliləmişdi. Pirşağıdan Kürdəxaniya piyada məktəbə getmişdi. Sənət seçəndə də asanından yapışmamış - neft cəbhəsinə üz tutmuşdu. Əmək fəaliyyətinə isə açıq dənizin qoyunduda, gecə-gündüz dəli-dolu Xəzərin sort dalgalarının döycəldiyi polad estakadalar üzündə - Neft Daşlarında başlamışdı.

Quruda və dənizdə onlarla neft və qaz yatağı kəş edib Xoşbəxt Yusifzadə. Azərbaycanın ilk qaz yataqlarından birinin sorağını 1968-ci ilin yazısının birinci gündündə verib. İstəyib ki, bu şərəfə yatağın adını Novruz qoysun. Lakin dostları onu ehtiyatlı olmağa çağırıb. Axi o zaman "Novruz" sözü yasaq edildi. Birləşdə məsləhətliş yatağın adını "Bahar" qoyublar.

Prezident İlham Əliyev məşhur neftçi-geoloğun haqqında belə deyib: "Siz həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüşünüz, böyük töhfələr vermişiniz. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rələniz var. Siz 20-dən çox neft-qaz yatağının kəş edilməsində bilavasitə iştirak etmişiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmişiniz. O yataqlar arasında "Azəri", "Çıraq" və "Günəşli" xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünkü Xəzərdə on böyük neft yatağıdır. Ancaq "Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünkü bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli" siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yatağın hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağının kəş edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir. Bu yataqlarda bu yatağın işlənilməsi müdətənin uzadılmasını da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır".

"Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdəşlər tərəfindən 511 milyon ton seviyyəsində müəyyən edilmişdi. Xoşbəxt Yusifzadə isə əminliklə deyirdi ki, burada dəha çox neft resursları var. İndi mütəxəssislər təsdiq edirlər ki, "Azəri-Çıraq-Günəşli"nin ehtiyatları on až 1 milyard tondur. Belə hətta gələcək illərdə yeni texnologiyalar tətbiq olunduqca bu yataqlar daha çox məhsul verəcək.

Başqa sözə, əgər Xoşbəxt Yusifzadə təkcə "Azəri-Çıraq-Günəşli"nin kəşfinə, eləcə də işlənməsinə sərf etdiyi səylərdən, zəhmətdən qeyri bir iş görməsydi belə, adını Azərbaycanın neft-qaz sənayesi tarixinə, xalqımızın tarixinə həkk etmiş olardı.

Xoşbəxt Yusifzadə kəşflərini, təpintilərini isbat etmək üçün bəzən mübahisələrdən, mübarizələrdən də keçməli olub. Xəzərin hüquqi statusu müəyyən ediləndə öz qəti sözünü deyib. "Şahdəniz" in perspektivləri barə-



də israrlı olub. O "Şahdəniz"in ki az sonra Azərbaycanı dünyada həm de qaz ixrac edən ölkə kimi tanıdır.

"Ömrümün illəri və izləri" kitabında Xoşbəxt müəllim "Şahdəniz"lə bağlı geoloji kəşfiyyat işləri gedən günləri belə xatırlayıb: "İllər ötüb keçdikcə neft və qaz sənayesinin inkişafında İlham Əliyevin xidmətləri barədə düşünəndə Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlara dair müqavilələrə onun hamilik fealiyyətinin ayrı-ayrı məqamlarını da yada salın və İlham müəllimlə səhbətlərimi xatırlayıram. Yادımdadır, "Şahdəniz" strukturunda 1998-ci ilən qazilan 1 nömrəli axtarış quyu-sunda işlər bir sira texniki və texnoloji səbəblərdən uzanırdı. Bundan əvvəl Xəzərin Azərbaycan sektorunda keşf olunmuş "Əşrəfi" və "Qarabağ" yataqlarından gözənlənən nəticə alınmamış və bu yataqlarda nisbetən az miqdarda karbohidrogen ehtiyatları aşkar edilmişdi ki, bu da respublikada bəzi mütəxəssislər arasında müəyyən söz-səhbət, müxtəlif şayılərin yayılmasına səbəb olmuşdu. Belə bir vaxtda cənab İlham Əliyev məni açıq səhbətə dəvət etdi. Mən ona "Şahdəniz" barəsində geniş məlumat verdim. Məlumatı diqqətlə dinlədikdən, müəyyən məsələləri özü üçün dəqiqlişdirdikdən sonra və təqdim etdiyim geoloji məlumatlarla tanış olduğandan sonra o, tam inandı ki, yatağın böyük perspektivləri vardır. Həqiqətən də, "Şahdəniz" dən alınan son məlumatlar həmin səhbət zamanı söylənilən fi-kirlərin düzgününü təsdiq etdi".

Yenə də dövlətimizin başçısının bu məşhur neftçi-geoloq haqqında deklərini xatırladıq: "Mən bir çox şəyərə Xoşbəxt müəllimlərə öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrə və ondan sonra bir çox

hallarda gördürüm ki, Xoşbəxt müəllim nə qədər biliqlik adamıdır. Onu da bilirdim ki, Ulu Öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə "Abşeron" yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdır və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdir. Xoşbəxt müəllim də və vaxt xarici tərəfdəşlərə deməmişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayıacaq. Onlar da dedilər ki, yaşı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırımız 10 milyardlarla ölçülürlər. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünkü onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdırıb və o da boşça çıxdı. Beləliklə, müqaviləye xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət "Abşeron" yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı".

Hələ o vaxt - 1990-ci illərdə Xoşbəxt müəllim deyirdi ki, "Abşeron" yatağının böyük qaz ehtiyatları var. Budur, artıq bir neçə aydır biz "Abşeron"dan mavi yanacaq alıraq. Odur ki, "Xoşbəxt" dənizi ovcunun içi kimi aydın görür", - deyənlərin sözünün araxasında necə böyük həqiqətin dayanğıının bir daha şahidi olduq.

Üç il əvvəl akademikin 90 illik yubileyinin necə təntənə ilə qeyd olunduğunu, Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın həmin tədbirdə iştirakını, dövləti-

mizin başçısının yubilyar haqqında dediyi gözəl sözləri, ona "Heydər Əliyev" ordenini təqdim etdiyini yaxşı xatırlayıraq. Elə həmin tədbirdə də dövlət başçısı bildirmişdi ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verib. Yeni bir gəmi Xoşbəxt Yusifzadənin adını daşıyacaq.

Prezidentimiz bu dəfə də öz sözünü tutdu, vədinə sadıq qaldı. 2022-ci il dekabrın 7-də "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istifadəyə verilməsi mərasimində iştirak etdi. Belə bir tədbirdə qocaman neftçi-geoloqun diqqət və qayğıdan məmən qalması, hətta kövrəlməsi də töbii idi. Odur ki, o da ötən günlərin xatırələrini vərəqlədi: "Cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar keşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddədə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yüksəkliyən gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının keşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü... Mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünkü hava bərk külək olanda başqa gəmi ilə qıraqa çıxmək mümkün deyildi. Biz tankerlərlə qıraqa çıxdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz denizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açımlıq, nə işlər görmüşük, nə edirik, bolların hamisi gəmiçiliklə əlaqədardır. Çünkü biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçilikin o biri gəmiçilikdən - dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalarla yaxınlaşır. Odur ki, sizin hamaniza, bütün bu kollektivə öz təşəkkürümüz bildirirəm. Bu, böyük vəzifədir. Daha nə deyim?! Bir dərhal təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimden biridir".

Lakin Xoşbəxtin bu uzun ömrünün xoşbəxtliklə yanaşı, ağrılı-acılı günləri, "sürpriz"ləri də az olmamışdı. Atasız böyümüş, qarda-yağışda bir kənddən digərinə pay-piyada məktəbə getmiş, həyatda "dalğaları yara-yara" özüna yol tapmışdı axı. Sonra da tale sinosinə bir cüt oğul daçı çıkmışdı... Bununla belə, nikin, səmimi, zarafat sevən idi Xoşbəxt müəllim. Maraqlıdır ki, bu zarafatçı insan haqqında həmkarları da belə ovqatla danışırıdlar. Neftçi dostlarının zarafat yana dediyi bu sözərə isə əsl həqiqət idi: "Xoşbəxt müəllim qədəm baslığı hər qarış torpağın ətrindən bilir ki, onun təkində neft var, ya yoxdur və əgər varsa, nə qədərdir..."

Beləcə, quruda və dənizdə keşf etdiyi yataqlarla, neft sənayemizə və elmimizə gotirdiyi yeniliklərlə, çalışdığı sahədə gördüyü digər misilsiz işlərlə, duzlu-məzəli səhbətləri ilə yaddaşlarda qalacaq bir insan əbdiyyətə, tarix qovuşdu. Bu, hələ sağlığında ikən əfsanələşən Xoşbəxt Yusifzadədir!

Flora SADIQLI,  
"Azərbaycan"

